



Əntiqə Rəşid

Söhbətimə çox uzaqlardan başlamaq istəyirəm... Təxminən 1200 il əvvəldən.. Həmin dövrdə əldən-ayaqdan uzaq bir kənddə bir oğlan dünyaya gəlir. Adı, normal. Doğulanda ağılayıb, böyüdükə ağıllanıb. Hamının uşağ kimi... Adı da sıradan bir ad olub... Həsən! Amma hamının uşağı kimi düşünməyib... Bir az fərqli, bir az qəribə düşünüb. Onun düşüncəsində vətəni sevmək, vətən üçün ölmək bir şərəf olub... Bu üzdən düz 20 il əlində qılınc vətənin, xalqının yolunda çarşıçıb, vuruşub, hər an ölücəyi ni bilə-bilə ölümün ağışuna atılıb... Və.. bu yolda ölüb. Öləndə ona valideynlərinin qoymuğu adı adla ölməyib, xalqının Babək oğlu kimi yaddaşlara həkk olub.

Sonra yüzlərlə, minlərlə babəklərimiz meydana gəlib: cavadxanlar, nadirşahlar, şahismayıllar, fətəlxanlar!

Onlar da vətəni seviblər. Xalqı üçün canlarından keçiblər və bu yolda sevə-sevə ölüblər. Adı ölüm olmur belə ölümlər. Gələcəyini, ailə xoşbəxtliyini, kariyerəni, arzularını nöqtələyir. Çox işgəncəli olur, amma şərəflə olur!

Albert, səndə bu vətəni dünya boyda sevgi ilə sevdin, səndə bu xalqın vurğunuydun... və sən də öz ölüm hökmünü sevə-sevə, istəyərək imzaladin! Axi sənə məktəbdə öyrətmışdilər ki, vətən sevməyin bədəli ağırdı. Niye sevdin, Albert!

Sevməseydin, 23 yaşında qalmazdın, bu gün 52 yaşın olardı, doğmaların əzizlərin başına yiğisərdi. Şadyanalıq edərdi. Bəlkə də vəzifən, pulun, imkanların olardı... nələrin olardı nələrin...?

Bu günlərdə bir qoca haqqında yazı oxudum. Qocanın yaşı səksəni keçib. Büyük bir elin ağsaqqalıdır deyirlər... Övladları yüksək vəzifə-

"Niye sevdin, Albert?"

lərdə. Deməli qoca hər şeydən danışır, aşağıdan durub yuxarılıra mədhiyyələr söyləyir, her şeyi "bəhbəh"lə camaatın gözünə soxur... çox şey deyir... amma yaralı, qanı qurumayan yurdunun adını çəkmir. \

Şəhidlərin adını çəkmir, Qazilər, şəhid ailələrinə edilən hörmətsizlikləri qınamır, ağsaqqalı olduğu camaatının problemlərini diline gətirmir. Bir sözlə, mədhiyyədən başqa heç nə demir!

Gördünmü? Sevmir vətənini... o özünü sevir, vəzifəni, imkanı sevir. Bu yaşıandan sonra düşüñür..."Daha nə qoparda bilərəm" deyib baş sindirir.

Mövzuya dəxli olduğunu üçün bunu da deyim! Bilirsiniz, ən təhlükəli olan nədir? Vətən sevdalılarını, yadelli düşmənlər: erməni də, fars da, rus da (gücü yetsə gürçü də) fiziki cəhətdən öldürməyə həvəslidirlər. Amma içimizdəki naməndlər, xainlər, satqınlar, yaltaqlar isə mənəvi və fiziki cəhətdən ölüdürürlər!

Hə, indi biri isbat eləsin ki, ömrünü altdan yuxarı baxıb mədhiyyələr deyən 80 yaş, sənə mexsus olan 23 yaşıdan ağır çəkidədi. Heç bir normal doğumlu insan bunu deyə bilməz!

Zaman keçəcək, o qoca da torpağa qarışacaq... amma dirisində necə xatırlanıbsa, ölüsündə də elə xatırlanacaq! Bəlkə də heç xatırlanmayıacaq...

"Niye sevdin, Albert!" deyib, düşünürəm! Babək sevgisinə görə, ölümünə görə, 1200 il əvvəl necə sevilib, elə də sevılır. Anladım Albert! Səndə indi necə sevilirsənse, 1200 ildən sonra elə sevilmək üçün sevdin, özünü qurban verdin! Amma əbədi həyat qazandın! Sənin simanda canını vətənə qurban vermiş bütün igidlərimizin qarşısında baş əyirik!

Bir də xatırlayaq!

- **Adın nədir sən?**

- **Albert.**

- **Albert hansı millətin nümayəndəsi?**

- **Yəhudü.**

- **Yəhudilərə Azərbaycan torpağını qorumağı nə məcbur edir?**

- **Mən bu torpağda yaşayıram, doğulmuşam burda, yaşayı-**

nib. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüslərdə erməni işgalçlarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Şahidlərin dediyinə görə, Albert Aqarunov orduya gələn zaman 21-22 yaşı var idi. Sovet vaxtı Gürcüstanın Axalkalaki tank diviziyasında qulluq edib. Milli Ordu yarananda, tankçı dəstələr formalaşdırıldakən gəldi. 1991-ci ilin dekabrında.

1992-ci ilin aprelində biz onları Azərbaycanın 1-ci tankı ilə Şuşa şəhərinə göndərdik. Ermənilər onun başına külli miqdarda pul qoymuşdular.

Taktiki döyüsləri var idi, düşmənin bir texnikasını da boş buraxmadı. Gülərəzli, səmimi insan idi. Yəhudü əsilli olmasına baxmayaraq, Albert doğulub-böyüdüyü torpağı çox sevirdi. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudü buterburodu" adını alıb. Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. Onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını Albert adlandırırdı.

Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüslərdə snayper güləsində tuş gəlib və döyüş meydanında helak olub. Döyüş dostları bildirib ki, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxb. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra şəhidlərə tərəf qaçır və meyitləri kənara çəkən zaman erməni snayperinin güləsində tuş gəlir. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tərixli fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülləb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.



ram da burda. Ayrı heç nə məcbur eləmir.

- **Bir vətəndaş kimi öz borcunu nədə görürsən?**

- **Gəlib torpağı qorumaqda...**

- **Nə qədər qalmaq fikrin var?**

- **Müharibənin axırına kimi...**

(ANS-in arxiv)

23 ilə sığan DOSYE

Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 sayılı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.

Daha sonra Bakıya dönmək Su-raxanıda Maşinqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yolla-